

"Yaşıl enerji" zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, adları çəkilən bölgələrin bərpə-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, "yaşıl enerji" zonası kimi bərpə olunması nəzərdə tutulan Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

rik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Qarabağ və Şərqi Zəngəzurda keçən il 110/35/10 KV-luq 9 rəqəmsal yarımtansiya tikilib. Mayın 12-də "Şuşa", iyunun 14-də "Füzuli" və "Şükürbəyli", avqustun 16-da "Kəlbəcər", oktyabrın 4-də "Cəbrayıllı", oktyabrın 20-də "Zəngilan", oktyabrın 25-də isə "Qubadlı" yarımtansiyalarının açılışı olub.

Ötən il ərzində Ağdam rayonunda inşa edilən 110/35/10 KV-luq "Ağdam-1", "Ağdam-2" yarımtansiyalarının, o cümlədən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

İpli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qırğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. "Ağilli kənd"də evlərin dam hissəsində yerləşdirilən vaakum Güneş kollektorları vasitəsilə enerji toplanaraq evlərin və suyun qızdırılmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyatı ilə qızdırmağa imkan verəcək. "Ağilli kənd"də həmçinin "Ağilli kənd təsərrüfatı" sistemi üzrə camışçılıq ferması, "Ağilli ictimai ferma" istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq".

"Yaşıl enerji" zonasında "ağilli kənd"lər

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafə dair Milli Prioritetlər"də də qlobal iqlim deyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın "yaşıl enerji" ölkəsinə əvirləməsi kimi məsələlər yaxın oniliyin əsas strateji istiqaməti kimi göstərilib.

Dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında da düşməndən təmizlənən ərazilərimizdə "yaşıl enerji" zonası yaradılmasının zərurılığını diqqətə çatdırıb. Ölkə rəhbəri bunun üçün böyük



imkanların, habelə kifayət qədər geniş həcmdə su resurslarının mövcudluğunu vurğulayıb. Azərbaycan Prezidenti, həmçinin xarici tərəfdəşləri, investorları bu layihələrin gerçəkləşdirilməsinə cəlb etməyin, yerli şirkətlərə şərait yaratmağın önəmi barədə fikirlərini bildirib.

Ölkə rəhbərinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "Yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" 3 may 2021-ci il tarixli sərəncamıda bu sahəyə dövlətimizin başçısının mühüm önəm vermesinin bariz ifadəsidir. "Azerişq" ASC-nin sədri Vüqar Əhmədov mətbuatı sərəncamın icrası ilə bağlı açıqlamasında rəhbərlər etdiyi qurumun ötən müddətdə bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirdiyini, artıq paylayıcı şəbəkələrin "Yaşıl enerji" zonası tələbləri üzərində qurulduğunu bildirib. Şəhmdar Cəmiyyətin sədri daha sonra deyib: "Belə yarımtansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığının rəqəmsal formatda idarə olunmasını reallaşdırır. Bununla yanaşı, nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu tipli yarımtansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının, həmçinin yeni nəsl rəqəmsal avadanlıq komplekslərinin işlənilib hazırlanması gerçəkləşdirilir, bütün ölçülər yüksək dəqiqlikə aparılır".

Vüqar Əhmədovun sözlərinə görə, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımtansiyalarda iş alınan və ötürülən

elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkenin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ötən əsası isə "Yaşıl enerji" mənbələri şəbəkəyə integrasiya olunur. Bərpə olunan enerji mənbələrinin şəbəkələrə integrasiyası rəqəmsal yarımtansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçı yarana biləcək texniki fasılə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının yaradılması ilə bağlı müvafiq sərəncamından ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımtansiyaların hamısı Azərbaycanın ümumi enerji sistemində qoşulmaqla yanaşı, həm də tam rəqəmsallaşdırılır. Başqa sözlə, düşməndən təmizlənən torpaqlarda dördüncü sənaye inqilabına uyğun intellektual enerji sistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımtansiyalar modeli formalaşdırılır.

Hazırda istismara verilən rəqəmsal yarımtansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilmesi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanması zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez bir vaxtda həlli program təminatı vasitəsilə avtomatik həyata keçirilir.

Ötən il ərzində Qarabağ və Şərqi Zəngəzurda "Güləbird", "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara verilib. "Kəlbəcər-1" Kiçik Su Elekt-

"Şükürbəyli" yarımtansiyasına Beyləqandan 51 kilometr məsafədə 110 KV-luq yeni xətt çəkilib. Ötən əsası isə Şükürbəyli dən Şuşaya 75 kilometr, eyni zamanda, "Cəbrayıllı" və "Qubadlı" yarımtansiyalarına giriş-çıxış olmaqla "Zəngilan" yarımtansiyasına qədər 110 kilometr məsafədə ikidövrəli olmaqla 110 KV-luq ötürmə xətti çəkilib və "Qubadlı" yarımtansiyasından "Gülebird" SES-ə 19 kilometr məsafədə 110 KV-luq xətt inşa edilib. Bundan əlavə "Daşkəsən" yarımtansiyasından Murov dağını keçməklə yeni tikilən "Kəlbəcər" yarımtansiyasına 70 kilometr məsafədə ikidövrəli olmaqla 110 KV-luq ötürmə xətti gətirilib. Həmçinin "Xındırıstan" yarımtansiyasından mənallanmış əraziləri keçməklə yeni tikilən "Ağdam-1" və "Ağdam-2" yarımtansiyalarına 35 kilometr məsafədə ikidövrəli olmaqla 110 KV-luq ötürmə xətti çəkilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda "Yaşıl enerji" zonasının süretdə reallaşması ilə paralel olaraq, "Ağilli kənd"lərin salınması da diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən il azad olunan ərazilərə "Böyük qayıdış"ın reallaşması istiqamətində atılan ən mühüm addımlardan biri Zəngilan ərazisində "Ağilli kənd"in inşası olub. Artıq rayonun Ağalı kəndində ilk "Ağilli kənd"in inşası başa çatıb.

Bu gün "Ağilli kənd"ə köçürülcək sakinlərin yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifatı aparılır, qadın icmalarının doğma yurdlarına qayğıdan sonra təsərrüfat fəaliyyətlərində iştirak imkanları müyyənlenir.

Kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Qarabağ: Cənubi Qafqazdan dünnyaya açılan yeni mənzərə" adlı elmi-praktik konfransda deyib: "Azad olmuş ərazilərdə quruculuq işləri "Ağilli kənd" və "Ağilli şəhər" konsepsiyasına əsasən aparılır. Artıq Zəngilan rayonunda ilk "Ağilli kənd"in inşası başa çatmaq üzrədir. Bu kənd azad olmuş ərazilərə Qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq olunub. Kənddə enerji təminatı "Yaşıl enerji" sistemi ilə təmin ediləcək. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa olunan Arximed qırğusu

Füzuli rayonunun Dövlətyarlı kəndində isə ikinci "Ağilli kənd"in salınması üçün hazırlıq işlərinə başlanılıb. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, burada üç, dörd və beş otaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçasının tikilməsi, yaşayış məntəqəsinin mərkəzində meydən salınması, bazar inşa edilməsi de planlaşdırılıb.

Deputat daha sonra əlavə edib ki, kəndin yerleşme coğrafiyası və təbii üstünlükleri nəzəre alınmaqla burada bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub. Məsələn, kartofçuluq üzrə müəssisələrin yaradılması planlaşdırılıb. Bu müəssisələrdə 40 daimi, 300-dək mövşümi iş yerinin yaradılması, eyni zamanda, Kondələnçay su anbarı əsasında "Ağilli akvakultura" sistemlerinin tətbiqi hesabına baliqçılıq təsərrüfatının və quşçuluq təsərrüfatının qurulması da nəzərdə tutulub.

Dövlətyarlı kəndinin iqlim və relyef üstünlükleri nəzəre alınaraq, bu yaşayış sahəsində turizm infrastrukturunun formlaşdırılması və otellərin yaradılması da qarşıya mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, kəndin ətrafinda "Ağilli kənd təsərrüfatı" sahəsinin yaradacağı da planlaşdırılıb.

Deputat açıqlamasının sonunda Dövlətyarlı kəndinin enerji təminatının "yaşıl" və alternativ mənbələr hesabına ödəniləcəyini da diqqətə çatdırıb: "Ağilli kənd"də xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə "günəş paneli tarası" salınacaq. Investisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq".

Yeri gəlmışkən, yaşayış sahəsinin salınması üçün artıq hazırlıq işlərinə başlanılıb. "Ağilli kənd"in layihəsi də təsdiq olunub.

Bütün bunlar deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərin dirçəldilməsi və yüksək texnologiyalar əsasında, o cümlədən "ağilli" texnologiyalar bazasında müasir kəndlərin salınması, şəhərlərin yenidən qurulması Qarabağ və Şərqi Zəngəzuru tekce ölkəmizdə yox, dünyada dəmirlik və sürətlə inkişaf edən bir diyara çevirəcək.

V.BAYRAMOV, "Xalq qəzeti"